

Cənnətdə əbədi necə yaşayacağıq?

By

Mark McGee

Xristian gənclərin verdiyi çətin suallara cavab veririk. Valideynlər və digər böyük xristianlar kömək etmək üçün nə etməlidirlər? Suallarını sevgi və həqiqətlə cavablandırın.

Budur xristian yeniyetmənin növbəti sualı.

Cənnətə qalxanda orada əbədi olacağımızı düşünmək təəccüblüdür, amma necə?

Böyük sual!

Cənnətdə Allahla sonsuza qədər yaşayacağımızı düşünmək heyretamizdir. İnsanların öləne qədər yer üzündə uzun illər yaşamaqlarının nə olduğunu bilirik, amma ölmədən Cənnətdə necə yaşayacağıq? Həyatımız Cənnətdə nə qədər fərqli olacaq? Və Cənnətə necə gedəcək? Sual vermək üçün çox yaxşı olan "necə" sualları.

Allah Kəlamı olan İncildə suallarımızı necə cavablandırır.

Əvvəlcə Yerdən Cənnətə necə getdiyimizə baxaq.

Min illər əvvəl yaşayan insanlar hündür bir qüllə tikərək 'səmalara' çatacaqlarını düşünürdülər. Bu çox yaxşı getmədi. Allah onların qüllə tikməsinə dayandırdı və dillərini qarışdırdığı üçün bir-birləri ilə danışmalarını çətinləşdirdi (Yaradılış 11). İnsanlar bundan sonra hündür dağlara qalxdılar və hətta kosmosa raketlərlə uçdular, amma yenə də Tanrının Cənnətinə çatmadılar. Yaxşı, oraya necə çatırıq?

Tanrı bizi oraya aparacaq 'gücə' sahibdir!

İsa şagirdlərinə dedi ki, onlar üçün bir yer hazırlamaq üçün Cənnətə qayıdır və yenidən əbədi olaraq Onun yanında ola bilmək üçün onları almaq üçün Yerə gələcək (Yəhya 14).

Həvari Paul yazırdı ki, İsa şagirdləri üçün qayıdanda Onun gəlişindən əvvəl ölənlər hər kəs ölümlərdən diriləcək. Tanrının bunu edə biləcəyini bilirik, çünki İsa peyğəmbəri dirilti. O dövrdə sağ qalan xristianlar 'Rəbbi havada qarşılamaq üçün buludlarda onlarla birlikdə tutulacaqlar' (1 Salonikilərə 4:16). Söz verilmişdir ki, xristianlar "həmişə Rəbbin yanında olacaqlar" (ayə 17). Bu mütləq bir möcüzə olacaq. Yalnız Tanrı ölümləri diriltmək və milyonlarla insanı İsa Məsihlə birlikdə olmaq üçün Yerdən Cənnətə daşımaq gücünə sahibdir.

Növbəti sual Cənnətdə ölmədən necə yaşayacağımızla bağlıdır.

İnsanlar doğulur, yaşayır və nəticədə ölür. Təbii aləmdə işin yolu budur. Tanrının Cənnətdə bizimlə etməyi planlaşdırdığı şey "fövqəltəbii" dir. Həvari Paul yazırdı ki, İsa bizim üçün qayıdanda "hamımız dəyişəcəyik". Həm ölməz, həm də ölməz olacaq bir 'yeni' bədən əldə edəcəyik (1 Korinfilərə 15: 51-54). Bu, yer üzündə yaşadığımız problemlərdən heç biri olmadan əbədi yaşaya biləcəyimiz deməkdir. Ağrı, əziyyət, xəstəlik və ya ölümle qarşılaşmayacağıq. İsa Məsihlə əbədi yaşayacağıq, çünki Tanrı bizə əbədi yaşaya biləcək yeni bir bədən verəcəkdir. Başqa bir möcüzə!

Nəhayət, Cənnətdə həyatımız necə fərqli olacaq.

Allah bizə illər sonra yeni bir Cənnət və yeni bir yer yaratacağını söyləyir. İsa şagirdləri üçün edəcəyini söylədiyi 'yeri' xatırlayırsınız? Buna 'Yeni Qüds' deyilir və Tanrıdan Cənnətdən enəcək və yeni Dünyaya çox yaxın gələcək. İsa tərəfindən inşa edildiyi üçün indiyə qədər inşa edilmiş ən gözəl şəhər olacaq. Nə qədər gözəl olacağını Vəhy 21-də oxuya bilərsiniz.

Yeni Qüdsdə yaşamaq bizim üçün inanılmaz bir təcrübə olacaqdır. İsa onun işığı olacaq - çünki şəhərin günəşin üzərinə işıq saçması lazım olmayacaq - "Allahın izzəti onu işıqlandıracaq". Yeni Yer üzündə yaşayan insanlar Yeni Qüds işığında gedəcəklər. Yeni Qüdsdə və yeni Yerdə yaşaya biləcək yeganə insanlar, Quzunun Həyat Kitabına adları yazılmış insanlar olacaq (məs. Xilas edilmiş insanlar).

Allahla sonsuza qədər Cənnətdə edəcəyimiz şeylərə gəlicə, Vəhy 22-ni oxuya bilərsiniz. Həyatımız təhlükəsiz, əyləncəli və vacib olacaqdır. Allah üçün etdiyimiz şey Onun üçün çox əhəmiyyətli olacaq. İsa Məsihlə sonsuza qədər birlikdə olacağıq və Ondən hədsiz dərəcədə həzz alacağıq. Düşünürəm ki, Tanrının Cənnətdə bizim üçün planlaşdırdığı çox sərgüzəştləri var, hətta Yer üzündə bizim üçün yaşadığı macəralardan daha çox. Həvari Yəhyanın Vəhy 22: 4-5-də yazdıqlarına görə deyirəm:

"Onun üzünü görəcəklər və alnlarında Onun adı olacaq. Orada heç bir gecə olmayacaq: Lampaya və günəş işığına ehtiyacları yoxdur, çünki Rəbb Allah onlara işıq verir. Onlar əbədi və əbədi padşahlıq edəcəklər. "

Bir düşünün! İsa Məsihi yaxından və şəxsən görəcəyik (üz-üzə) və Onunla əbədi və sonsuza qədər 'hökmranlıq edəcəyik'. Məsihlə sonsuza qədər hökm sürəcəyimiz (hökm sürdüyümüz) hansı macəraları təsəvvür edirsiniz? Düşünürəm ki, bu indiyə qədərki ən yaxşı şey olacaq.

Sualınız üçün təşəkkür edirik! Ümid edirəm bu cavab kömək edəcək.

Müqəddəs Kitab Yeni King James Version®-dən götürülmüşdür. Müəllif hüquqları © 1982 Thomas Nelson tərəfindən. İcazə ilə istifadə olunur. Bütün hüquqlar qorunur.

GraceLife © 1990-2020